

□□□□□ □□□□□□□□ □□□□□□□□□□□□ □□□□□□□□ □□□□□□ □□□□□□ □□□□ □□□□□□□□ □□□□□□  
□□□□□□□□□□□□ □□□□

“İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik”, -deyirlər.”

### Bəqərə surəsi, 8

İslam iman və əməl nöqteyi-nəzərindən səmimi və dürüst təslimiyyət mənalərini ifadə edir. Ziddi inancsızlıq, saxtakarlıq, münafıqlıq və s. mənfi mənalardır. Yuxarıda keçən ayə münafıqlıq xüsusiyyətinin əsas xarakteristik xüsusiyyətlərini ehtiva edir. Münafıq kimdir və hansı xüsusiyyətlərə malikdir?

Münafıq bəzi səbəblərə görə İslama girib xarici görünüş olaraq müsəlman kimi görünən, daxilən isə imandan məhrum, qəlbi küfr dəryasına qərq olmuş şəxsdir. Bu kəlmə təsadüfən seçilmiş bir kəlmədən ibarət deyil. Belə ki, ərəb dili mütəxəssisləri sözün kökündən törəyən “nafiqə” kəlməsinin “köstəbək dəliyinə verilən ad” olduğunu qeyd edirlər. Köstəbəyin yuvasının iki qapısı vardır. Köstəbək çıxmaq istədiyi zaman bu qapılardan birini qismən bağlı kimi tutmağa çalışır ki, ehtiyac anında başqaları hiss etmədən başıyla vurub rahatlıqla açsın. Hər hansı təhlükəli bir vəziyyət yarandıqda bu qapıdan istifadə edərək qaçma fərsətinə malik olar. Qəlbində münafıqlıq xəstəliyi daşıyanlar da məhz köstəbək kimi ehtiyatən bir çıxış qapısını hazır vəziyyətdə tuturlar və bu xüsusiyyət onların sanki peşələri kimi ön plana çıxır. Münafıq girdiyi qapıdan əlavə eynilə köstəbək kimi əks istiqamətdən bir çıxış yolu tapar və canının dərdindən dindən belə çıxmağa razı olar. Bir Quran ayəsi münafığın vəziyyətini açıq şəkildə belə ifadə edir: “**□ g□ r sığınacaq bir yer v□ ya mağara, yaxud bir deşik tapsalar, qaçaraq d□ rhal oraya gir□ rdil□ r.**” (Tövbə, 57)

Qurani-Kərimdə münafıqlar və onların xüsusiyyətlərindən bəhs edərkən məsələnin daima etiqadi (inanc) cəhətinə baxılmışdır. Qısacası, münafıq müsəlman cəmiyyəti içərisində can və mal təhlükəsizliyini təmin etmək, digər müsəlmanlar kimi bir çox haqq və hüquqa malik olmaq məqsədi güdən və müxtəlif yollarla cəmiyyəti daxildən yıxmaq üçün əsil məqsədini ustalıqla gizləyib qəlbən inanmadığı halda özlərini müsəlmanlara qarşı mömin kimi göstərənlərdir. Bu xüsusiyyət belə bir insanı əbədi əzaba düşür edər və belə kəslər axirətdə ən şiddətli əzaba məruz qalacaq insan qruplarıdır. “**H□ qiq□ t□ n münafıql□ r c□ h□ nn□ min □ n alt**

**تٰ ب قٰ سٰ دٰ ر. Onları buradan qurtaracaq bir xilaskar tapa bilməzsən!**  
(Nisa, 145)

Səmimiyyətdən məhrum bir söz, əməl və ya inanc yox olmağa məhkumdur. İnancsız insanlar iman etməyərək öz mövqelərini “sə mimiyyə t” (?) bəlli edərlər. Ancaq münafıqlar üçün isə belə bir xüsusiyyətdən bəhs etmək mümkün deyildir. Allah cəmiyyətimizi bədniyyətli xarakterlərdən qorusun!..